

Timotiyoqa «2»

*Rosul Pawlus Timotiyoqa yazoqan ikkinqi
məktup*

1-2 Məsih Əysada wədə kiliñolan həyatni elip berix üçün, Hudanıng iradisi bilən Əysa Məsihning rosuli bolqan mənki Pawlustin səyümlük balam Timotiyoqa salam: Huda'Atimizdin wə Rəbbimiz Məsih Əysadin sanga mehîr-xəpkət, rəhimdillik wə hatırjəmlik bolqay! □ ■ **3** Mən ata-bowlirimning izini besip sap wijdanım bilən hizmitini kiliwatqan Hudaqla təxəkkür eytimən, qünkü keqə-kündüz dualirimda seni tohtawsız əsləp turimən; ■ **4** kəz yaxliringni əsliginimdə, xadılıkka qəmüküm üçün sən bilən yənə didarlixixka ķattık təlpünüp yürməktimən; **5** qünkü seningdə bolqan sahtiliksiz etikad esimdin qıkmayıdu. Bu etikad əng awwal momang Loista, andin anang Ewnikidə bar bolqan, əmdi hazır səndimu bar ikən dəp hatırjəmdurmən.

6 Xuning üçün mən xuni ķaytidin sanga əslitimənki, қollirimni uqangoqa կoyuxum bilən səndə bolqan, *Huda* sanga təkdir ķiloqan

□ **1:1-2** «Əysa Məsihning rosuli bolqan mənki Pawlustin səyümlük balam Timotiyoqa salam» — demisəkmu, Timotiy Pawlusning «rohiy jəhəttə» oqlı idi. ■ **1:1-2** Gal. 1:3; 1Tim. 1:2; 1Pet. 1:2. ■ **1:3** Ros. 22:3; Rim. 1:9; 1Tes. 1:2; 3:10.

iltipatni қaytidin yalkunlitip jari kılɔjin. □ ■
7 Qünki Huda bizgə korkunqaklıqning rohini əməs, bəlki bizgə küq-kudrətning, mehri-muhəbbətning wə salmaklıqning Rohini təkdirim kıldı. ■ **8** Xunga Rəbbimiz həkkidiki həwər-guwahlıqtin, yaki Uning məhbusi bolən məndin nomus kılma. Əksiqə, Hudanıng küq-kudriti bilən hux həwərni jakarlax yolidiki harlik-muxəkkətni əz həssəng boyiqə ortak tartkın; ■ **9** Huda bizni əz əməllirimizgə asasən əməs, bəlki əz muddiasi wə mehri-xəpkitigə asasən կutkuzup, pak-mukəddəs qakırıki bilən qakirdi; Üning bu mehri-xəpkiti həmmə dəwr-zamanlardın ilgirila

□ 1:6 «kollirimni uqangə qoyojinim bilən səndə bolən, Huda sanga təkdirim kılən iltipat» — ixinimizki, bu dəl 1-həttə («1Tim.» 4:14-15) tiləqə elinənən rohıq iltipattin baxka ix əməs. «Koxumqə səz»imiznimü körüng. ■ **1:6** Ros. 6:6; 8:17; 13:3; 19:6; 1Tim. 4:14; 5:22. ■ **1:7** Rim. 8:15.

□ 1:8 «Xunga Rəbbimiz həkkidiki həwər-guwahlıqtin, yaki uning məhbusi bolən məndin nomus kılma» — Pawlus bu məktupni yazışanda Rimdiki zindanda yatatti. Xübhisizki, rimliklər Pawlusni «bizning məhbusimiz» dəp oylaytı — lekin Pawlus ixka baxkıqə karayıtti. Rimliklarning uni қoloqa elip türmigə taxlıqını Hudanıng iradisi bolup, xu ix bilən «yat əlliklər»din bolən ixəngüçilərning kep payda kəridiqanlılıqqa Pawlusning kezi yətkən; xuning bilən u «Mən Rəbning məhbusi» dəydu. **«hux həwərni jakarlax yolidiki harlik-muxəkkətni əz həssəng boyiqə ortak tartkın»** — grek tilida bəlkim «əz həssəng boyiqə **birgə** tartkın» degən mənini bildürüxi mumkin. Demək, hər dəwrde etiğadqlar tartixqa tegixlik okubət-muxəkkət bar; Timotiyning Pawlus (wə baxka etiğadqlar) bilən birgə məlum dərijidə «əz həssisi boyiqə» okubət-muxəkkət tartixiqa toqra kelidu. ■ **1:8** Ros. 21:33; Rim.1:16; Əf. 3:1; 4:1; Kol. 4:18; Flm. 1:1, 9, 13.

Мәсиҳ Әysada bizgə beqixlanqandur; ■
10 lekin bu meһir-xərkət Kütkuzoqumız Әysa Məsihning kelixi bilən hazır ayan boldı; U əlümni bikar kiliwetip, hux həwər arkılık hayatıq wə qırımaslıqni yoruklukta ayan kıldı. ■ **11** Mən bolsam əllərgə bu hux həwərning jakarcısı, rosuli wə təlim bərgüqisi bolup təyinləngən. □ ■ **12** Mən xu səwəbtin hazırlığı bu harlık-muxəkkətlərni tartmaqtımən. Lekin buningdin nomus kilmaymən; qunki mən kimgə etikad kılqanlıqimni bilimən həmdə Uning manga tapxuroqan amanitini xu küngiqə sakliyalaydiqanlıkiqə կadir ikənlikigə ixəndürüldüm. □ **13** Məndin angliqan saqlam təlim səzlinining nəmunilik bir üzündisini saklap, Məsiҳ Әysada bolqan muhəbbət wə etikad bilən qing tutkın; ■ **14** bizdə makanlaxkan

■ **1:9** Əf. 1:3; Tit. 3:4, 5, 6. ■ **1:10** Yəx. 25:8; Rim. 16:25; Əf. 1:9; 3:9; Kol. 1:26; Tit. 1:2; Ibr. 2:14; 1Pet. 1:20.

□ **1:11** «Mən bolsam əllərgə bu hux həwərning jakarcısı, rosuli wə təlim bərgüqisi bolup təyinləngən» — «əllər» bolsa «yat əlliklər», «Yəhudiylər əməslər». ■ **1:11** Ros. 9:15; 13:2; 22:21; Gal. 1:15; 2:8; Əf. 3:8; 1Tim. 2:7. □ **1:12**

«... həmdə Uning manga tapxuroqan amanitini xu küngiqə sakliyalaydiqanlıkiqə կadir ikənlikigə ixəndürüldüm» — «manga tapxuruloqan amanət» bizningqə Huda Pawluska jamaətni dəp tapxuroqan nuroqunlioqan kımmətlik wəhiylərni kərsitudu. «Koxumqə səz»imizni körüng. «Xu kün» — Әysa dunyaqə käytidioqan künni kərsitudu. Pawlusning kəzkarixida pəkət birlə kün muhəmdur, u daim u künni nəzərdə tutup uni «xu kün» dəydu. Uxbu ayətning ahirki jümlisini «həmdə menin Hudaqə amanət kılqanlırimni Rəbbimiz kähta kəlgən küngiqə («xu küngiqə») qoqum қoqdaydiqanlıkiqə ixinimən» dəp qüxinixkimu bolidu. ■ **1:13** 2Tim. 3:14.

Mukəddəs Rohka tayinip sanga tapxurulqan xu güzəl amanətni sakla. □

15 Sən bilginingdək, Asiya əlkisidiki etikadqilarning həmmisi degüdək məndin yüz əridi. Ularning arısında Figelus wə Hermogenesmu bar. □ ■ **16** Rəb Onesiforning ailisidiliklirigə rəhİM-xəpkət kərsətkəy. Qünki u menin məhbəs bolovanlıqimdin həq nomus kilmay kəp ketim meni yoklap seyündürdi. □ ■ **17** U Rim xəhiriqə kəlgini də meni tapkuqə kəp izdəp awarə boluptu. **18** Rəb xu künidə uni Əzidin rəhİM-xəpkətkə tuyəssər kılqay; uning Əfəsus xəhiri də manga kərsətkən hizmətlirinинг қanqılık ikənlikini obdan

□ **1:14 «bizdə makanlaxqan Mukəddəs Rohka tayinip sanga tapxurulqan xu güzəl amanətni sakla»** — yüksirdə 12-ayəttiki izahatda eytqinimizdək, «sanga tapxurulqan güzəl amanət» Mukəddəs Roh jamaətkə yətküzməkqi bolovan, Huda Əzinin nijatlıq pilani wə jamaət toopruluq wəhiy kılınıqan nuroqunlioqan kimmətlik həkikətlərni kərsitidu. □ **1:15 «Asiya əlkisidiki etikadqilarning həmmisi degüdək məndin yüz əridi»** — bu yerdiki «Asiya əlkisi» hazırlanğı Türkiyəning oqərbiy kışmini kərsitidu. «Asiya əlkisidiki etikadqilar» xu yerdə turuwatqan etikadqilarını kərsitidu; bəzi alımlar bu səzni pəkət Rim xəhiri də turoqan, əslidə zindanda yatkan Pawluska mədət berimiz dəp wədə bərgən Asiya əlkisidin kəlgən bəzi əkerindaxlarnı kərsitidu, dəp əkarayıdu. Grek tilida «Asiya əlkisidə («əlkisidin» əməs) bolovanlarning həmmisi məndin yüz əridi» deyilgəqkə, biz undak ərimaymız. Bu muhim wəkə toopruluq «koxumqə səz»imizni kəranging. ■ **1:15** Ros. 19:10. □ **1:16 «u menin məhbəs bolovanlıqimdin həq nomus kilmay kəp ketim meni yoklap seyündürdi»** — «məhbəs bolovanlıqimdin» grek tilida «menin zənjir-kixənlirimdin...» degən səzlər bilən ipadilinidu. ■ **1:16** 2Tim. 4:19.

bilisən. □

2

Muxəkkətkə karimay Rəbning hizmitidə bolux

¹ Xunga əy oqlum, sən Məsih Əysada bolovan mehîr-xərkətkə tayinip küqlük bol; ² wə sən kəp guwahqilar aldida məndin anglioqanliringni həm ixənqlik həmdə baxkilaroqimu təlim berələydiqan adəmlərgə amanət kılın. □ ■
³ Əysa Məsihning yahxi jəngqisi bolux süpitidə, harlik-muxəkkətni əz həssəng boyiqə ortak tartkin. □ ⁴ Jəngqi bolovan kixi əzini

□ **1:18 «Rəb xu künidə uni Əzidin rəhim-xərkətkə tuyəssər kılqay»** — «xu kün» Əysa dunyaqə ķaytidiqan künni kərsitudu. 12-ayəttiki izahatni körüng. □ **2:2 «...sən kəp guwahqilar aldida məndin anglioqanliringni həm ixənqlik həmdə baxkilaroqimu təlim berələydiqan adəmlərgə amanət kılın»** — nemixka Pawlus «kəp guwahqilar aldida məndin anglioqanliring» dəydu? Bu «guwahqilar»ning nemə əhmiyyəti bar? Oylıxımızqə: (1) gərqə etikadta kəp «qongqur sirlar» bolsimu, bu sirlarning həmmisi toqrluluk Injildin eniç kərgili bolidu; həkikiy etikadta həeqkandaq «məhpiy təlim»lər wə «az sandiki alahidə adəmlərgə wəhiy kılınqan» təlimlər yoktur; (2) muxu etikadqı guwahqilar Pawlus wə baxka rosullarning təlimlirining birhil ikənlikigə ispat berələytti. ■ **2:5 Tit. 1:5.** □ **2:3 «Əysa Məsihning yahxi jəngqisi bolux süpitidə, harlik-muxəkkətni əz həssəng boyiqə ortak tartkin»** — (1:8də eytilqandək) «əz həssəng boyiqə tartkin» — grek tilida «əz həssəng boyiqə **birgə** tartkin». Demək, hər dəwrədə etikadqilar tartixka tegixlik harlik-muxəkkət bar; Timotiyning Pawlus (wə baxki etikadqilar) bilən birgə məlum dərijidə harlik-muxəkkət tartixioqa toqra kelidu.

əskərlikkə tizimliqan sərdarini razi kılıx üçün adəttiki turmux ixlirini əzигə hələk kiliwalmaslıkı kerək.■ 5 Musabikigə қatnaxkan tənəhərikətqimu musabikə қaidilirigə riayə kilmisa, əqəlibə tajioqa erixəlməydu.□ 6 Əjir singdürgən dehəkan həsolidin birinqi bolup bəhərimən boluxi tegixliktur.■ 7 Bu səzlirim üstidə yahxi oyla, xuning bilən Rəb sanga həmmə ixta yorutidu.

8 Sən Dawutning nəсли boləqan, əlümdin tirilgən Əysa Məsihni mən yətküzüwatkan hux həwər boyiqə esingdə qing tut.□ 9 Bu hux həwərni dəp kəp harlik-muxəkkət qekip, hətta jinayətqi hesablinip kixənlinip yatımən. Həlbuki, Hudanıng səz-kalami ھeq kixənlənməydu! ■

10 Əmdi mən dəl xu səwəbtin, *Huda* taliqan bəndilərning Məsih Əysada boləqan niyatka mənggülük xan-xərəp bilən erixixi üçün həmmə ixķa bərdaxlıq berimən.

11 Təwəndiki bu səzlər ixənqliktur: —

«Uning bilən billə elgənikənmiz,

■ 2:4 1Kor. 9:25. □ 2:5 «**Musabikigə қatnaxkan tənəhərikətqimu musabikə қaidilirigə riayə kilmisa, əqəlibə tajioqa erixəlməydu**» — «musabikə қaidiliri»: — kona zamanlarda bu «қaidilər» həm musabikininq əzini wə musabikigə boləqan təyyarlıq-tərbiyiləxlərnimə baxçuratti. ■ 2:6

1Kor. 9:10. □ 2:8 «**Dawutning nəсли boləqan, əlümdin tirilgən Əysa Məsih**» — «Dawut» bolsa Dawut padixah-pəyəqəmbər, əlwəttə. «**sən Dawutning nəсли boləqan, əlümdin tirilgən Əysa Məsihni mən yətküzüwatkan hux həwər boyiqə esingdə qing tut**» — bu muhim ayət toqluluk «köxumqə səz»imizni kerüng. ■ 2:9 Əf. 3:1,13; 4:1; Fil. 1:7; Kol. 1:24; 4:3,18; 2Tim. 1:8.

Uning bilən həyatta billə yaxaymiz. □ ■

12 Kiyinqılıqlarоqa bərdaxlıq bərsək,

Uning bilən billə həküm sürimiz.

Biz uningdin tansak,

Umu bizdin tanidu. ■

13 Biz Uningoqa sadaqətsizlik kilsakmu, U yənilə sadakətliktur;

Qünki U Əzidin həq tanalmaydu». □ ■

Hudani hursən kılıdioğan hizmətkar

14 Bu ixlarnı dawamlıq əkerindaxlarning səmigə selip, ularnı Rəb aldida bimənə səzlər üstidə talax-tartix kılmaslıknı əstaydillik bilən agahlandıroqın. Bundaq talax-tartixlarning həqkandak paydisi bolmayla қalmay, bəlki anglioquqlarnı nabut kılıdu. **15** Usta tikimqi rəhtni tooqra piqkandək həkikət səzini durus qüxəndürüp, əzüngni Huda aldida təstiklanoqudək, yərgə karap қalmaydioğan mahir bir hizmətkar kılıp kərsitixkə intilip kəngül koyojın; **16** lekin iplas, kuruq gəplərdin neri tur. Qünki bundaq gəplərni kılouqılar

□ **2:11 «Uning bilən billə əlgənəkənmiz, Uning bilən həyatta billə yaxaymiz...»** — «Uning bilən» degənlik Məsih bilən, əlwəttə. ■ **2:11** Rim. 6:8. ■ **2:12** Mat. 10:33; Mar. 8:38; Luğa 9:26; 12:9; Rim. 8:17; 2Kor. 4:10; Fil. 3:10; 1Pet. 4:13. □ **2:13 «Biz Uningoqa sadaqətsizlik kilsakmu, U yənilə sadakətliktur; qünki U Əzidin həq tanalmaydu»** — «qünki U Əzidin həq tanalmaydu» yaki «qünki U qoşum Əzining səzidə turmay қalmaydu». Bu muhim səz tooqruluk «köxumqə səz»imizni kərüng. ■ **2:13** Qəl. 23:19; Rim. 3:3; 9:6.

bəribir tehimu ihlassizlikkə qəmüp ketidu. □ ■

17 Muxundaklarning gəpliri huddi mərəzdək tezla yamrap ketidu. Himeneyus wə Filetoslar mana xundaklarning iqidiki ikkisidur; □ **18 ular həkikəttin qətnəp, əlgənlərning tirilixi degən bu ix allıqاقan yüz berip boldi, dəydu, xundakla bəzilərning etikədini əqlitidu.** □

19 Halbuki, Hudaning məzmut uli qing turmakta. Uning üstigə məhür bilən: «Rəb Əzigə tewə bolqanlarni tonuydu» wə «Rəbning mubarək namini ləwzigə alidiqanlarning həmmisi rəzilliktin kəl üzsun»

-
- **2:16 «bundak gəplərni kılıqular bəribir tehimu ihlassizlikkə qəmüp ketidu»** — «bundak (kixilər)... tehimu ihlassizlikkə qəmüp ketidu» grek tilida «bundak (kixilər)... tehimu ihlassizlikkə aloğa basturidu» degən kinayilik, həjwiy sezlər bilən ipadilinidu. ■ **2:16** 1Tim. 1:4; 4:7; 6:20; Tit. 1:14; 3:9. □ **2:17 «muxundaklarning gəpliri huddi mərəzdək tezla yamrap ketidu»** — «yamrap ketidu» grek tilida «ot-qəplərni yəp ketidu» dəp ipadilinidu. Rosul Pawlus xu səzi bilən: Bularning gəplərli «Hudaning köyləri» bolqan etikədiqlar istimal kılıxı kerək bolqan «ozuk»ni, yəni «saqlam təlim»ni yokka qıkırıdu, dəp puritidu. □ **2:18 «ular həkikəttin qətnəp...»** — grek tilida: «ular həkikətni nixan kilmay (qətnəp ketip)...». **«əlgənlərning tirilixi degən bu ix allıqاقan yüz berip boldi»** — bu bid'ət təlimning mənisi bəlkim təwəndiki ikki hil hata қaraxning biri boluxi kerək: — (1) «adəmlər Əysa Məsihə etikəd kılıqanda, Uning Rohı allıqاقan Əysa Məsih bilən billə əlüp tirilidu (bu gəp muxu yərgiqə həkikət, əlwəttə). Əmdi tirilix pəkət xu rohiy jəhəttə bolup, kəlgüsidə tən jəhəttə bolmaydu», yaki: (2) «biz Əysa Məsihgə ixəngənlərdə suçla wə Rohka qəmüldürülgəndin keyin bizning «tirilgən tən»imiz bar bolidu. Xunga һazırkı tenimiz kesəl bolmaydu, həq əlməydu».

dəp məhürləngəndur. □ ■ 20 Bay-bayaxat adəmning əyidə pəkət altun wə kümük қаqa-қуqılarla əməs, yaqqaq, sapal қaqılar mu bolidu. Қaqa-қuqılarning bəziliri ətiwarlinidu, bəziliri pəs kərülidu. ■ 21 Əgər bir kixi əzini undaklarning kiridin tazilap haliy kilsa, u muğəddəs kılınoqan, hojayinimizə yaraydioqan қaqidək, hərkandaq güzəl ixlar oqa təyyar bolidu. □

22 Xunglaxka, yaxlıqning arzu-həwəsliridin əzüngni қaquroqın, pak kəlb bilən Rəbgə nida қılqısqı bilən billə həkəkaniylik, ixənq-etikad, mehîr-muğəbbət wə tinq-hatırjəmlikni қoqlılixip izdə. ■ 23 Lekin əhmiqanə, bilimsizliktin qıkkən talax-tartixlar oqa arılıxixni rət kıl, qunki bundak ixlarning jedəl teriydioqanlığını bilisən. ■

24 Əmdiliktə Rəbning kuli jedəlləxməsliki, bəlki həmmə kixilərgə mulayim-mehriban, təlim berixkə mahir, səwr-takətlik boluxi kerək; ■

25 xuning bilən əz-əzigə қarxi bolqanlar oqa u Huda bəlkim ular oqa həkikətni tonup yetixigə towa kılıdiqan kəlbni berər dəp,

□ 2:19 «Halbuki, Hudaning məzmut uli qing turmakta. Uning üstigə məhür bilən: «Rəb Əzigə təwə bolqanlarnı tonuydu» wə «Rəbning mubarək namını ləwzığa alidiqanlarning həmmisi rəzilliktin kol üzsun» dəp məhürləngəndur» — bu muhim ayət toqrluluk «köxumqə səz»imizni kerüng. ■ 2:19 Qəl. 16:5; Yh. 10:14. ■ 2:20 Rim. 9:21. □ 2:21 «Əgər bir kixi əzini undaklarning kiridin tazilap haliy kilsa, u muğəddəs kılınoqan, hojayinimizə yaraydioqan қaqidək, hərkandaq güzəl ixlar oqa təyyar bolidu» — «hojayinimiz»: — Igimiz, əlwətta. Bu muhim ayət toqrluluk «köxumqə səz»imizni kerüng. ■ 2:22 1Tim. 6:11.

■ 2:23 1Tim. 1:4; 6:4; Tit. 3:9. ■ 2:24 1Tim. 3:2.

məmin-mulayimlik bilən nəsihət kilsun; □ ■
26 bundak bolqanda ular uykusunu ekip, əzlirini
 əz muddiasiqa əməl қilixka tutkun kılqan
 Iblisning tuzikidin қutulalaydu. □

3

Ahir zaman

1 Əmma xunimu bilginki, ahir zamanlarda eoşir künlər bolidu. □ ■ **2** U qaoqdiki insanlar əzinila oylaydioqan, pulpərəs, mənmənqi, həkawur, kupurluk қılıdioqan, ata-anisining səzini tingximaydioqan, tuzkor, iplas, **3** kəyümsiz, kəqürümsiz, təhməthor, əzini tutalmaydioqan, wəhxiy, həyr-sahawətlikkə düxmən, **4** satğun, təlwə, xəhrətpərəs, huzur-ħalawətni Hudadin

-
- **2:25** «...xuning bilən əz-əzигə қарxi bolqanlarqa u Huda bəlkim ularqa həkikətni tonup yetixigə towa қılıdioqan қəlbni berər dəp, məmin-mulayimlik bilən nəsihət kilsun» — «əz-əzigə қarxi bolqanlarqa» degən ibarə okurmənlərgə əqlitə tuyulqını bilən, grek tilida xundak ipadilinidu. Demək, həkikətni jakarlıouqıqa қarxi qıksa, əməliyəttə u Huda əzigə կilməkqi bolqan yahxiliktin məhərum bolup, əz-əzigə қarxi qıkkən bolidu. «Pənd.» 8:36 kərung.
 ■ **2:25** Pənd. 8:36; 9:12; 11:17; Gal. 6:1. □ **2:26** «**bundak bolqanda ular uykusunu ekip, əzlirini əz muddiasiqa əməl қilixka tutkun kılqan Iblisning tuzikidin қutulalaydu**» — baxxa birhil tərjimisi: «bundak bolqanda ular uykusunu ekip, əzlirini tutkun kılqan Iblisning tuzikidin (Hudanıng) iradisiga əməl қilixka қutulalaydu». □ **3:1** «**Əmma xunimu bilginki, ahir zamanlarda eoşir künlər bolidu**» — «eoşir künlər» grek tilida yənə «həterlik künlər»nimə bildüridu. ■ **3:1** 1Tim. 4:1; 2Pet. 2:3; Yəh. 18.

yahxi kəridioqan, **5** sirtki kıyapəttə ihlasmən boluwelip, əməliyəttə ihlasmənlilikning ķudritini inkar ķilidioqan bolidu. Bundaklardın yiraq tur. **6** Qünki ularning arisidiki bəzilər əymu-ey sokunup kirip, gunahlar bilən besiloqan, hərhil xəhwət-həwəslərning kuli bolup қaloqan nadan ayallarni azdurup əzige əsir ķilidu. **7** Bundak ayallar daim təlim alsimu, hərgiz həkikətni tonup yetəlməydu. **8** Əmdi Yannis bilən Yambris Musa pəyoqbərgə qandaq қarxi qıkkən bolsa, bu *azduroquqilarmu* həkikətkə xundak қarxi qikidu. Ular zehin-kəngülliri qirigən, etikad jəhəttə daxkal dəp ispatlanıqan kixilərdur. **9** Lekin əmdi ular bu yolda aloqa ilgiriliyəlməydu; qünki *Yannis bilən Yambrisning hamakətlikli oquq kərüngəndək, bularningmu həmmigə kəründi*.

3:5 «...sirtki kıyapəttə ihlasmən boluwelip, əməliyəttə ihlasmənlilikning ķudritini inkar ķilidioqan bolidu. Bundaklardın yiraq tur» — 1-5-ayatlar toqruvluk «köxumqə söz»imizdə kışkıraq tohtilimiz. **3:5** Mat. 18:17; Rim. 16:17; 2Tes. 3:6; Tit. 3:10; 2Yuha. 10. **3:6 «hərhil xəhwət-həwəslərning kuli bolup қaloqan nadan ayallar...»** — yaki «hərhil xəhwət-həwəslərning kuli bolup қaloqan ajiz ayallar...». **3:6** Mat. 23:14; Tit. 1:11. **3:8 «Əmdi Yannis bilən Yambris Musa pəyoqbərgə qandaq қarxi qıkkən bolsa, bu azduroquqilarmu həkikətkə xundak қarxi qikidu»** — «Mis.» 7:11, 22, 8:7, 18ni kərüng. Israillar Misirdin qıkixtin burun, Misir padixahının sehırgərliri Musa pəyoqbərgə қarxi turoqan. ULARNING ISIMLIRI (Yannis bilən Yambris) Təwratta deyilgən əməs, bəlkı Yəhudiylarning baxka tarixiy kitablırida tepilidu. **3:8** Mis. 7:11.

Pawlusning wəsiyətliri; əgəngənliringdə dawamlik mangojin

10-11 Lekin sən bolsang mening təlimim, yürüx-turuxum, məksət-iradilirim, ixənq-etikədim, səwr-takıtim, mehîr-muhəbbitim, qidamlıkim, mən uqrıojan ziyankəxliklər wə azab-okubətlərgə, jümlidin Antakya, Koniya wə Listra xəhərliridə yüz bərgənlərgə tolimu kəngül bəlüp kəlding, xundakla mən bərdaxlıq bərgən xunqə ziyankəxliklərdin toluq həwiring bar; Rəb ularning həmmisidin meni kütkuzdi. □ ■ **12** Dərwəkə, Məsih Əysada ihlasmən həyat kəqürükə iradə tikligənlərning həmmisi ziyankəxlikkə uqrayıdu. ■ **13** Lekin rəzil adəmlər wə ezitkü-kazzaplar bəribir baxkılarnimu aldap, əzimu aldinip, barəqanseri əsəbiyli xidi. **14** Lekin sən bolsang, əgəngən wə toluq ixəndürülgən həkikətlərdə qıng tur; qünki bularni kimdin əgəngənlikingni bilisən, □ **15** həmdə balılıq qaoqliringdin tartıpla mukəddəs

□ **3:10-11 «jümlidin Antakya, Koniya wə Listra xəhərliridə yüz bərgənlərgə tolimu kəngül bəlüp kəlding...»** — «Antakya, Koniya wə Listra xəhərliridə yüz bərgənlər»: — bu bir-birigə yekin üq yurta bolən wəkələr toqrluluk məlumatlar «Ros.» 13-14-babta tepilidu. Timotiy ezi Listralıq idil; Pawlus duq kəlgən bu ziyankəxliklər Timotiyning Məsihgə etikəd ķilixiqa təsir ķilojan boluxi mumkin idi. ■ **3:10-11** Zəb. 34:19; Ros. 13:50; 14:19; 2Kor. 1:10 ■ **3:12** Mat. 16:24; Luğa 24:26; Yh. 17:14; Ros. 14:22; 1Tes. 3:3. □ **3:14 «qünki bularni kimdin əgəngənlikingni bilisən»** — bəzi kona keqürmilərdə «kimlər» dəp deyilidu. Lekin bizningqə «kim» dəp okux toqraqa, qünki Pawlus bu ayətlərdə əzininq tulgə boləjanlıq toqrluluk kəp səzləydi. Təwəndiki 15-ayəttə u baxka kixilər (Timotiyning qong ana wə anisi)ning təsirini tiləja alidu.

yazmilarını bilip kəlding; bularning sanga Məsih Əysaqa baqlanıqan etikad arkılık bolıqan nijat tooqruluq seni dana kılalaydioqanlığını bilisən. **16** Pütkül mukəddəs yazmilarning həmmisi Hudanıng Rohining yolyoruk-ilhamı bilən yeziloqan bolup, u təlim berix, tənbih berix, hatalıklarnı tüzitix wə kixilərni həkkənəyiət yolioqa baxlaxka paydılıktur. □ ■ **17** Bular arkılık Hudanıng adımı toluk korallınıp, barlıq yahxi əməllərni kılıxka təyyar bolalayıdu.

4

1 Mən Huda həmdə tırıklar bilən əlüklərni sorak kılıxka təyyar turidioqan Məsih Əysanıng aldida, xundakla Uning կayta ayan boluxı wə Uning Өz padixahlıkı bilən sanga xundak agah kılıp tapılaymənki, ■ **2** *Hudanıng* səzkalamini jakarla; wakit-pursət yar bərsun-bərmisün, uningoqa jiddiy kara. Toluk səwrtəkət wə təlim-əkividə bilən nəsihət kılɔqin,

□ **3:16** «**Pütkül mukəddəs yazmilarning həmmisi Hudanıng Rohining yolyoruk-ilhamı bilən yeziloqan bolup...**» — grek tilida «pütkül mukəddəs yazmilarning həmmisi» degən ibarə yazmilardiki hərbir səz-ayətning Hudadin kəlgənlikini təkitləydi. «Hudanıng Rohining yolyoruk-ilhamı bilən yeziloqan» grek tilida «Huda nəpisi bilən kırğızüp yeziloqan» degən xəkildə ipadilinidu. Grek tilida həmibraniy tilida «Roh» wə «nəpəs» bir səz. ■ **3:16** 2Pet. 1:21.
■ 4:1 Rim. 1:9; 9:1; 2Kor. 1:23; 11:31; Gal. 1:20; Fil. 1:8; 1Tes. 2:5; 1Tim. 5:21; 6:13.

tənbih bərgin, riqbətləndürgin.□ 3 Qünki xundak bir zaman keliduki, insanlar saqlam təlimni anglaxka qidimay, bəlki կulaklırioqa hux yakidiqan səzlərni anglax üçün ətrapiqə əz xəhwət-həwəslirigə uyğun təlim bərgüqilərni toplaydu.□ 4 Ular həkikətkə կulak salmay, əpsanilərni tingxaxka burmilinip ketidu. 5 Lekin sən hərkəndək əhwalda oyqak tur, harlik-muxəkkətlərgə bərdaxlıq bər, hux həwərqining wəzipisini orunda, tapxurulqan hizmitingni hər tərəptin toluq ada қılqın. 6 Qünki əzümgə kəlsəm, jenim կurbanlıqning «xarab hədiyə»sidək təkülülioqan wakti yetip kəldi, mening bu dunyadin ketix waqtimmu yekinlaxtı.□ ■ 7 Güzəl kürəxni mən կilip boldum, yügürüx musabiqisining mənzilini

□ 4:2 «**Hudanıng səz-kalamını jakarla; wakit-pursət yar bərsun-bərmisun, uningə qiddiy կara**» — «wakit-pursət yar bərsun-bərmisun» degənlikning mənisi, həklər Hudanıng səzini կobul կilsun կilmisun, ularoqa yakşun yakmışsun Hudanıng adimining wəzipisi հaman amal կilip səz-kalamni ularoqa yətküzüxtin ibarət. □ 4:3 «... կulaklırioqa hux yakidiqan səzlərni anglax üçün ətrapiqə əz xəhwət-həwəslirigə uyğun təlim bərgüqilərni toplaydu» — «կulaklırioqa hux yakidiqan səzlərni anglax üçün» grek tilida «կulaklıri կiqixkan bolup,..» degən ibarə bilən ipadilinidu. Bu ibarə: «ular hərdaim yengi nərsilərni anglioqakə» degən baxxa birhil qüxənqinimu beridu. □ 4:6 «**jenim կurbanlıqning «xarab hədiyə»sidək təkülülioqan wakit yetip kəldi**» — Pawlus əzining həyatını Təwrat dəwridiki կurbanlıqlar üstigə təkülülioqan «xarab hədiyə»gə ohxitidu. Dikkət կlixka ərziyduki, uning yekin arida bolidioqan əlümimi կurbanlıkka əməs, pəkət bir «xarab hədiyə»gə ohxitidu, halas. Xübhisizki, uning mənisi «uluq կurbanlık» Əysə Məsihningkidur. ■ 4:6 2Pet. 1:14.

besip boldum, birdinbir etikədni qing saklap kəldim. □ 8 Hazır həkəcaniylikning *oʒəlibə* taji mən üçün saklinip turmakta. Uni, həkəcaniy sorakqi bolqan Rəb xu künidə manga, xundakla yalozuz mangila əməs, Uning kelip ayan boluxioqa təlpünüp turoqanlarning həmmisigə in'am kılıp kiygüzidu. □ ■

Hususiy tapxuruğlar; ahirki sözlər

9 Imkaniyətning bariqə yenimoja tezdir yetip kəl. 10 Qünki Demas bu hazırkı dunyani tama kılqanlıkı üçün meni taxlap Tesalonika xəhiringə kətti. Kriskis Galatiya əlkisigə, Titus Dalmatiya əlkisigə kətti. ■ 11 Yenimda yalozuz Luğa қaldı. Markusni ezüng bilən birgə elip kəl, qünki u hizmətlirimdə manga kəp əşkatidu. ■ 12 Tikikusni bolsa Əfəesus xəhiringə əwətiwəttim. ■ 13 Kelixingdə Troas xəhiri də Karpusning yenioja қaldurup կoyqan yepinqam bilən kitablarnı, bolupmu oram terə yazmilarnı

-
- 4:7 «**Güzəl kürəxni mən kılıp boldum**» — «kürəx» (kattık elixix musabiqisi, grek tilida «agon») degən söz tooqruluk «Timotiyoqa (1)»diki (6:12 tooqruluk) «köxumqə söz»imizni kərung.
 - 4:8 «**Uni, həkəcaniy sorakqi bolqan Rəb xu künidə manga, xundakla yalozuz mangila əməs, Uning kelip ayan boluxioqa təlpünüp turoqanlarning həmmisigə in'am kılıp kiygüzidu**» — «xu künü» Rəbning կayta kelidioqan künü, əlwəttə.
 - 4:8 1Kor. 9:25; 1Pet. 5:4. ■ 4:10 Kol. 4:14; Flm. 24.
 - 4:11 Ros. 15:37; Kol. 4:10,14; Flm. 24. ■ 4:12 Ros. 20:4; Kol. 4:7.

billə aloqaq kəlgin. □ 14 Miskər Iskəndər manga tola əskilik ķildi. Rəb uningoşa kilmixlirişa layik yandurmay қalmaydu. ■ 15 Sən həm uningdin ҳoxyar bol; qünki u biz yətküzgən səzlirimizgə қattık қarxılık kərsətti.

16 Tunji կetimlik sorakta menin aklinximoşa yardəm kılıdiqan һeqkim qıkmidi, həmmisi meni taxlap kətti. Bu ix ularoşa hesablanmioqay! □ 17 Lekin Rəb menin bilən billə turup, mən arkılık Injil jakarı toluk ķilinip, bu yerdiki barlıq yat əlliklərdin bolqanlarning anglixı üzün meni küqləndürdi; xuning bilən mən xirning aqzidin kutkuziwelindim. □

18 Rəb meni barlıq rəzil ixtin kutkuzup, ərxtiki padixaqlikişa saq yətküzidü! Xan-xərəp Uningoşa əbədil'əbədgıqə mənsup bolqay! Amin!

Ahirki salam

□ 4:13 «kelixingdə Troas xəhiridə Karpusning yenişa қaldurup կoyqan yepinqam bilən kitablarnı, bolupmu oram terə yazmilarnı billə aloqaq kəlgin» — bu ayət üstidə «қoxumqə söz»imizdə kışkıqə tohtilimiz. ■ 4:14 1Tim. 1:20.

□ 4:16 «Tunji կetimlik sorakta menin aklinximoşa yardəm kılıdiqan һeqkim qıkmidi, həmmisi meni taxlap kətti. Bu ix ularoşa hesablanmioqay!» — bu ayət üstidə «қoxumqə söz»imizdə kışkıqə tohtilimiz. □ 4:17 «xuning bilən mən xirning aqzidin kutkuziwelindim» — Pawlus Kəysər Neroning birinqi sorikidin kutului. «Қoxumqə söz»imizni kərung.

19 Priska bilən Akwilaqa wə Onesiforning ailisidikilərgə məndin salam eyt. □ ■

20 Erastus Korint xəhiridə qaldı. Lekin Trofimus kesəl bolup қaloqanlıktın, uni Miletus xəhiridə qaldurup қoydum.

21 Kix qüxüp kətküçə imkaniyətning bariqə bu yərgə kəlgin.

Yubulus, Pudis, Linos, Klawdiya wə barlık ķerindaxlardın sanga salam. **22** Rəb Əysə Məsih rohing bilən billə bolqay! Mehir-xəpkət silər bilən billə bolqay! □

□ **4:19 «Priska bilən Akwilaqa wə Onesiforning ailisidikilərgə məndin salam eyt»** — «Priska» bolsa «Priskilla»ning kışkartılıqan xəkli («Ros.» 18:2). Akwila wə Priskilla ər-ayal idi. ■ **4:19** Ros. 18:2; Rim. 16:3. □ **4:22 «Rəb Əysə Məsih rohing bilən billə bolqay! »** — bəzi kona kəqürmılarda pəkət «Rəb rohing bilən billə bolqay!» deyildi.

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 11 Nov 2022 from source files dated 12 Sep 2021

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5